



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

III Yazı

1890-ci illərdə Parisdə təhsil alarkən Avropanın təzqiyindən sarsılmış islam dünyasının fəlakətlərinin səbəblərini axtaran Cəmələddin Əfəqani ilə həmsöhbət olmaq, onun İslam dinində islahatlıq xalqlarıñ öyrənmək Əhməd bəy Ağaoğluna dərin təsir bağışlaşmış, "İslam millətçiliyi" nəzəriyyəsinin formalaşmasında təkanverici amil olmuşdur. Ağaoğlu yaxırdı ki, Əfəqani özündə cəsarət təpib birinci olaraq müsəlmanların ailə və cəmiyyət həyatlarının köhnəldiyini, çağdaş dövra uyğun olmadığını və bunlara səbab ruhanıların özlerinin köhnəlməsi, hakimiyyətin külliyyü və nadanlığı olduğunu qeyd etmişdir. Ağaoğlu qeyd edirdi ki, Əfəqani "gmüsəlman xalqlarını ilkin islama qayitmağa, kəyaqatsız hökmətlərlərə qarşı açıq mübarizəyə qoşulmağa çağırırdı. Eyni zamanda o, ruhanıları amansızcasına təngid edir, onların "boş dialektika" və "sxolastikası" məsxərəyə qoyur, onların riyakarlılığını və hayasızlığına gülürdü. O, öz mühabimə və mülahizələrini Qurandan gətirilən iqibəstərlə, müsəlman tarixinə aid misalar və əfsanələrə əsaslandırdı. Onun bütün gücü də məhz belə "uyğunlaşmaq" bacarığında id. Bütün əlkələrin müsəlmanları onun səsində nə isə təniş, eyni zamanda yeni çalarlar hiss edirlər".

Əfəqanının bu ideyalarını müsbət dəyərləndirən Ağaoğlunun fikrincə, Şərqi nümunəvi ictimai xadim olan bu şəxs, eyni zamanda özünün gelecek davamlılarının fealiyyəti üçün program tətib etmiş və bu davamlılarının inkişaf etdirilməli olduğunu ideyalarını göstərməmişdir. Şübhəsiz, Ağaoğlu da Əfəqanının davamlısı kimi, "islam millətçiliyi" ideyəsini işleyib hazırlanmışdır. O, "Müsəlman xalqlarının veziyəti" (1903-1904) başlıqlı məqədələrində yazdı ki, təleyin zərbələrindən sarsılıb meyus olmuş müsəlmanlar indi gezib bu fəlaketin onların üzərinə haradan geldiyini axtarır ve veziyəti düzəltmək haqqında düşünlür. Sovetlər Birliyi dövrünün müəlliflərindən Q.Mustafayevə görə, Ağaoğlu bu yazılarında Əfəqanının fikrələri ilə razılışlığını bildirmiş, eyni zamanda "islam şərqiñ böhrəndən çıxmasının səbəbini "islamın berpaşında", islam millətçiliyində görmüşdür".

"islam millətçiliyi" nəzəriyyəsində qadınlar azadlıq, ərəb əlifbasında islahatların həyata keçirilməsi, müsəlman islahatçısının olması, Qərb mədəniyyətdən yarananın qəsəbələrinin ortaya çıxmaması da vacib hesab edildi: "Müsəlman dünyasının qəfəlet yuxusundan oyadılması, onun mədəni xalqlar sırasına daxil olması üçün güclü sarsılma olmalıdır ki, müsəlmanlar da öz islahedilme mərhələsinə keçsinlər və nəticədə onlardan da möhkəm iradəye malik, canından keçməye hazırlanan bir rəhbər çıxmış olsun, həmin islahatçı isə islamın özündə, onun tarixindən ənənələrində bərəketli bir zəmin ta-

pacaq". Ağaoğlu görə, "islam millətçiliyi" esil islami qanunlara əməl etməklə yanaşı, Qərb mədəniyyətinin müsbət dəyərlərini də menimsəməli və Avropanın millətləri kimi inkişaf etməlidirlər. Ona görə, mühafizəkar ruhanıların təbliğ etdiyi kimi islam dini bədbinlik deyil, nikbinlik və tərəqqipərvərlik dinidir. O, yazar: "Nə Quran, nə də şəriət özüyündə tərəqqinin düşməni deyildir; əzələrin islam ideyasının daşıyıcıları hesab edən şeyxər və ələmlər bed məqsədlərə oradakı fikrələri tehrif edib, onları mede-

əksinə, bu amillərin Quranda öz əksini tapdığını göstərməyə çalışmışdır. Q.Mustafayevin fikrincə, bununla da "ic-timai-tarixi hadisələrə idealist-dini mövgədən yanaşan Ə.Ağayev özü-özünü inkar edir. O, bir əli ilə dinde yeniliyin zərurılığını yazar, digər əli ilə onu pozur". Bizcə də, Ağaoğlunun bir tərəfdən dində yenileşməni zəruri saydığını halda, digər tərəfdən islamın temel prinsiplərinin qorunması məsələsində israrı olması bir qədər ziddiyəttidir.

Bələ ki, "islam millətçiliyi" nəzəriyyə-

dirdiqləri Allah bu peyğəmberin vaistəsilə həqiqəti insanlarla birləşdirmişdir. Onun fikrincə, islam ehkamı eql – «bütün insanların daşıdığı daxili peyğəmbəri» bütün peyğəmberlərdən yüksək tutur və o, peyğəmberlər sırasının başında durur. Çünkü eql insanlar üçün birinci peyğəmberdir. Bu baxımdan islam ehkamına görə "eqlde bərəst tapmayan ne varsa dinin tərkibine daxil olmalıdır". Ağaoğlu yazdı: "Kim özünü təfəkkür, elm sahəsində göstərmək isteyir, qoy o, bu peyğəmberlər nəzəriyyəsini, bu hə-

olar. Çünkü onların hamısı bu mənəni ifadə edən ümumi bir istilahı – ərəbəcə "millət" sözünü işlədir. Bu istilah isə irqi, qövmi, etnik, hətta etnəzi birliyi deyil, her şəyən evvel dini birliyi ifade edir".

Onun fikrincə, "panislamizm"çərçivəsində "islam milləti", ya da "islam millətçiliyi" ideyası İslamın özündə, onun nəzəriyyə və tarixində ehtiva edilmişdir. Yəni hər cür etnik millətçiliyə düşmən olan İslam dini, onu qəbul edən xalqlar üçün ortaç bir döñiñ "müsəlmanlar qardaşdır" tezisi ilə möhkəm-

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Əhməd bəy Ağaoğlu

niyyətin barışmaz düşmənlərinə çevirmişlər".

Ağaoğlunun fikrincə, yanlış "panislamistlər" birləşmə anlamındaki keçmişə qayıtmışın eleyhdarı olmadığı kimi, eyni formada yenileşməye də qarşı çıxmajla razılaşa bilmez. Çünkü onların nə-

sini əsaslandırdıqdan islam fəlsəfəsinə, o cümləden Qurani-Kərimə və peyğəmberin hedisələrinə üz tutan Ağaoğlu hesab edirdi ki, Məhəmməd peyğəmberin (s.) təlimi Allahın təlimidir və islam haqqında fikir yürütmək üçün Quran əsas götürülməlidir. "Məhəmməd pey-

ğəqətin inkişaf mənzəresini imkan heddiyə qədər genişləndirsin. O zaman onun qarşısında nə qədər gözel və nə qədər də böyük perspektivlər açılmış olar".

Bu kimi mülahizələrdən görmək olar ki, Ağaoğlu özü də ikincisi islamı eh-



zərində birləşmək naməne keçmişə qayıtmak qədər, yenileşmək də çox vacibdir. O, yazdı: "Birləşmə menasında keçmişə qayıtmağı təbliğ edən panislamizm, eyni zamanda müsəlmanlar arasında müasir həyatın kökü və bireyliq dəyişdirilə-məsində təkəd edir. Bu, vaxtı-ye yalnız müsəlmanların mali olan iqtisadi, siyasi və mədəni fütühatla sahəsindəki təkiddir. Bir sözə, Avropanın tərzi və yeni müsəlman meyli möcübincə islamın ideyalarında panislamizm və yevropeizm anlayışı sinonimi xarak-teri kəsb etmişdir". Ancaq Ə.Ağaoğlu "panislamizm" və "yevropeizm" arasındaki sinonimliyə əsasən elm, sənəye, siyaset, ticaret sahələrindən aid edib, bunu mənəviyyat, davranış və etxəci məsələlərdən uzaq tutmağa çalışmışdır.

Ə.Ağaoğlu İslama yenileşmənin zəruriyi bağlı deyirdi ki, dīn nə qədər qidərli amil olsa da, özünü dīnda təpan ınsan, onun an fəal amil kimi həmişə dīni dəyişdirməyə, öz tələblərinə uyğun gələn nəzəriyyələr şəklinə salmağa çağışır: "İslama da belə olmuşdur. Ərabərin fiziki və zehri qüvvələri tükəndikdə, irəq degenerasiyaya məruz qaldıqda, islam onlardan heç də az primittif, heç də az cəngavər olmayan türk-tatar təyafənnin elinə düşdü, öz növbə-sin-də onlar da İslami öz qaydalara uyğun dəyişirdilər".

1-ci Rusiya inqilabı illərində «Həyat», «İşad» və digər qəzet-jurnallarda kəməqələrində Quran ənənələri ilə öz dövrünü müqayisə edən Ağaoğlu islamın temel prinsiplərinə üstünlük vermişlər yanaşı, islamın heç bir siyasi, vicdani, mənəvi azadlığa zidd olmadığını

gəməber (s.) Allah haqqında onun təsəvvüflərinin Quranda eks edildiyi kimi, müasiri fəlsəfə terminolojisində deizm adını daşıyan təlimin ən bitkin, ən müükəmməl və ən etiqadlı nümayəndəsidir. Onun Allahı şəxs deyil, heç bir müeyyənliyə malik deyil, onu ifadə etmək

kamların dəyişməsinin əleyhinə olub, yalnız İslama sonralar olunmuş əlavələrdən qurtulmağı vacib hesab etmişdir. Ancaq məsələ ondadır ki, bəzi hallarda ilkin İslami əhkamlar ona olunmuş əlavələrlə bağlı da yekdil fikir yoxdur. Başqa sözə, bəzən müəyyənleşdir-

**Onun fikrincə, islamdakı Allah anlayışı hər şeyin Ondan baş verdiyi və hər şeyin Ona qayıtdığı sonuncu "səbəblər səbəbidir".
Allah həyatı, ölümü, zamanı, məkanı Özündə ehtiva edir, Özü isə bunların heç biri ilə məhdud deyildir.**

mümkün deyildir. Ona heç bir atribut – nə mənfi, nə də müsbət attributlar münəccər etmək olmaz. Bu, her şeydən əvvəl, formasız, nehayətsiz abstraksiya, her yerde bulunan, sonsuz, eql xaricində və hər şeyi əhatə edən ideal təsəvvürürdir".

Onun fikrincə, İslamda Allah anlayışı her şeyin Ondan baş verdiyi və her şeyin Ona qayıtdığı sonuncu "səbəblər səbəbidir". Allah həyatı, ölümü, zamanı, məkanı Özündə ehtiva edir, Özü isə bunların heç biri ilə məhdud deyildir. O, yazdı: "Onun her şeyi qarvayan deizm demək olar ki, panteizmə son de-ri-ce yaxınlaşır. Məhəmməd peyğəmber (s.), bu ümumi müddəələrdən çıxardığı nəticələrdə Avropanın deistlerindən daha irəliyə getmişdir". Çünki Avropanın filosoflarının "Ali eql" ("Mütələq ideya"), islam mütəfəkkirlerinin "Universal ruh" adlan-

mək olmur ki, hansı esil İslami əhkamlar, hansı isə əlavələrdir.

Əğaoğlu daha çox "Panislamizm və onun xarakteri" silsilə məqələlərində "islam millətçiliyi"nin elmi-nezəri esaslarını verməyə çalışmışdır. Onun fikrincə, İslam dinini əgebədən xalqlar arasında bir çox milli adət-ənənələrdən fərqli ortadan qalxmış, ortaç "islam mədəniyyəti" və "islam milləti" anlayışları yaranmışdır. Ağaoğlu yazdı: "islam ayri-ayri xalqların: ərəb, türk, fars, zənci, tacik və sairələrin özünəməxsus ferdi etiqadlarında, adət-ənənələrinde, hətta dil və geyimlərinde fərqi aradan qaldırılmış – niverləmiş, sözün tam menasında onları fatehlərin assimiliyasiyasına məruz qoymuşdur. Hal-hazırda müsəlman xalqlarının lügətində milət məfhümuna uyğun olan bir istilah axtarmaq yersiz

Bizə, burada söhbət İslam mədəniyyəti Qərb mədəniyyətinə qarşı qoymaqdan çox Avropanın mədəniyyətinə aid yenileşmə ideyalarını da qəbul etməkə yanaşı, eyni zamanda, ona alternativ olə biləcək bir mədəniyyəti ortaya qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hələk C. Əfəqani, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqa mütbəəkələr Yaxın Şərqi xalqlarının ümumiyyəti və birləşmə adət-ənənələrinə qarşı qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hal-hazırda müsəlman xalqlarının ümumiyyəti və birləşmə adət-ənənələrinə qarşı qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hal-hazırda müsəlman xalqlarının ümumiyyəti və birləşmə adət-ənənələrinə qarşı qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hal-hazırda müsəlman xalqlarının ümumiyyəti və birləşmə adət-ənənələrinə qarşı qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hal-hazırda müsəlman xalqlarının ümumiyyəti və birləşmə adət-ənənələrinə qarşı qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hal-hazırda müsəlman xalqlarının ümumiyyəti və birləşmə adət-ənənələrinə qarşı qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hal-hazırda müsəlman xalqlarının ümumiyyəti və birləşmə adət-ənənələrinə qarşı qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hal-hazırda müsəlman xalqlarının ümumiyyəti və birləşmə adət-ənənələrinə qarşı qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hal-hazırda müsəlman xalqlarının ümumiyyəti və birləşmə adət-ənənələrinə qarşı qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hal-hazırda müsəlman xalqlarının ümumiyyəti və birləşmə adət-ənənələrinə qarşı qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hal-hazırda müsəlman xalqlarının ümumiyyəti və birləşmə adət-ənənələrinə qarşı qoymaq id. Sədəcə olaraq, burada özünü (panislamist, İslam milləti) və mədəniyyəti (islam mədəniyyəti) əlləndirmə doğru seçilmədiyi (ya da məcburiyyətdən) üçün, bu Avropanın ideoloqları tərəfindən ancaq dini birlik yönündən dayanılandırılmışdır. Hal-hazırda müs